

**Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi**  
**Lənkəran Dövlət Universiteti**

Təsdiq edirəni  
Tədrisin təşkili və təlim  
texnologiyaları üzrə prorektor v.i.e:  
Zaur Məmmədov  
dos. Zaur Məmmədov  
“16” 01 2025-ci il

**Fənn sillabusu**

**İxtisas:** 050114 - "Riyaziyyat müəllimliyi"

**Kafedra:** Riyaziyyat və informatika

**I.Fənn haqqında məlumat:**

**Fənnin adı:** Adi diferensial tənliklər, ( Program ARTN TEM 17.12.2007 pr N1255 nömrəli əmri ilə təsdiq edilmişdir.)

**Kodu:** İPF-B09

**Tədris ili:** 3

**Tədris yükü:** cəmi: 180 saat. Auditoriya saatı – 60 ( 30 saat mühazirə, 30 saat məşğələ)

**Tədris forması:** Əyani

Tədris dili: I (2024-2025 tədris ili) Semestr: I

**AKTS üzrə kredit:** 6 kredit

Saat:

**II.Müəllim haqqında məlumat:**

**Adı, soyadı, elmi dərəcəsi və elmi adı:** dos. N.C.Paşayev

**E-mail ünvanı:** umud-96@mail.ru

**Kafedranın ünvanı:** Lənkəran şəhər, Hacı Zeynalabdin Tağıyev 118

**III.Təsviyə olunan dərslik, dərs vəsaiti və metodik vəsaitlər:**

**Əsas ədəbiyat**

1. N.S.Ibrahimov. Adi Diferensial Tənliklər. Lənkəran- 2019

1. M.H.Yaqubov, Y.T.Mehrəliyev, Birtərtibli adi diferensial tənliklər, BDU,Bakı,1999

2. Q.T.Əhmədov, K.Q. Həsənov, M.H.Yaqubov, Adi diferensial tənliklər kursu, Bakı,Maarif,1978

3. X.M.Quliyev, K.Q.Həsənov, Diferensial tənliklər. Məsələ və misallar, Bakı, Çəşioğlu,2001

4. И.Г.Петровский, Лекции по теории обыкновенных дифференциальных уравнений, М.,Наука, 1984

**Əlavə ədəbiyat**

5. A.N.Tikhonov, A.B.Vasiltseva, A.G.Sveshnikov. Дифференциальное уравнение, М.,Наука, 1985

6. Н.М.Матвеев, Методы интегрирования обыкновенных дифференциальных уравнений, Минск, Высшая школа, 1974

7. В.В.Степанов, Курс дифференциальных уравнений, М.,Наука, 1959

8. Л.С.Понtryagin. Обыкновенные дифференциальные уравнения, М.,Н., 1982

9. Internet səhifələri

**IV.Prerekvizitlər:** Fənnin tədrisi üçün öncədən Riyazi analiz fənninin tədrisi vacibdir.

**V. Korekvizitlər:** Bu fənnin tədrisi ilə eyni vaxta başqa fənlərin də tədris olunmasına zərurət yoxdur.

**VI.Fənnin təsviri və məqsədi** XVII əsrin axırlarından mexanika və fizika məsələlərini diferensial tənliklərin köməyi ilə həll etmək zərurəti diferensial tənliklər nəzəriyyəsinin inkişafına təkmül vermişdir.

Bu nəzəriyyə riyaziyyatın ən geniş və ən mühüm bölmələrindən biri olmaqla praktika məsələləri ilə sıx bağlılığını saxlayaraq, geniş inkişaf etmişdir. Diferensial tənliklər nəzəriyyəsi riyaziyyatın iki böyük bölməsini – adi diferensial tənliklər nəzəriyyəsi və xüsusi törəməli diferensial tənliklər nəzəriyyəsini özündə

şirləşdirir. Adi diferensial tənliklər nəzəriyyəsində ancaq bir dəyişəndən asılı olan funksiyalar və örtəmələri daxil olan tənliklər, xüsusu tərəməli diferensial tənliklər nəzəriyyəsində isə çoxdəyişənlər funksiyalar və onların xüsusi tərəmələri daxil olan tənliklər baxılır. Bu kursda əsasən adi diferensial tənliklər nəzəriyyəsi öyrənilir.

Fənnin tədrisində aşağıdakı mövzular təsvir olunmuşdur:

1. Tərəməyə nəzərən həll olunmuş birtərtibli diferensial tənliklər
2. Tərəməyə nəzərən həll olunmamış birtərtibli diferensial tənliklər
3. Diferensial tənliklər sistemi
4. Xətti diferensial tənliklər sistemi
5. Həllin parametrlərdən və başlangıç qiymətlərdən asılılığı
6. Yaponov mənada dayanıqlıq

#### VII. Davamiyyətə verilən tələblər:

**Elmi Şuranın 16 may 2024-cü il tarixli qərarına uyğun olaraq davamiyyət meyarları nəzərə almaqla müəyyən olunmuş həddən yuxarı olduğu halda tələbə həmin fənnindən imtahana buraxılmır, onun həmin fənn üzrə ikademiik boreu qalır.**

**VIII. Qiymətləndirmə:** Tələbələrin biliyi 100 ballı sistemlə qiymətləndirilir. Bundan 50 ball tələbə semestr ərzində, 50 ball isə imtahanda toplayır. Semestr ərzində toplanan 50 ball aşağıdakılardır: 20 bal seminar və laboratoriya dörslərində fəaliyyətinə görə və 30 bal kollokviumların nəticələrinə görə. Öğər fənn üzrə həm seminar və həm də laboratoriyyaya görə varsa 10 bal seminar, 10 bal isə laboratoriyyaya görə verilir. Qiymətləndirmə zamanı Elmi Şuranın 16 may 2024-cü il qərarına uyğun olaraq qiymətləndirmə meyarları nəzərə alınır.

İmtahan biletində bir qayda olaraq fənni əhatə edən 5 sual daxil edilir.  
Qiymət meyarları aşağıdakılardır:

- 10 bal- tələbə keçilmiş material dərindən başa düşür, cavabı daqqıq və hərtərəflidir.
- 9 bal- tələbə keçilmiş material tam başa düşür, cavabı daqqıdır və mövzunun mətnini tam aça bilir.
- 8 bal- tələbə cavabında ümumi xarakterli bəzi qüsurlara yol verir;
- 7 bal- tələbə keçilmiş material başa düşür, lakin nəzəri cəhətdən bəzi məsələləri əsaslandırma bilmir
- 6 bal- tələbənin cavabı əsasən düzgündür.
- 5 bal- tələbənin cavabında çatışmazlıqlar var, mövzunu tam əhatə edə bilmir.
- 4 bal- tələbənin cavabı qismən doğrudur, lakin mövzunu izah edərkən bəzi səhvvlərə yol verir;
- 3 bal- tələbənin mövzudan xəbəri var, lakin fikrini əsaslandırma bilmir;
- 1-2 bal- tələbənin mövzudan qismən xəbəri var,
- 0 bal- suala cavab yoxdur.

Tələbənin imtahanda topladığı balın miqdari 17-dən az olmamalıdır. Öks təqdirdə tələbənin imtahan göstəriciləri semester ərzində tədris fəaliyyəti nəticəsində topladığı bala əlavə olunmur.  
Semestr nəticəsinə görə yekun qiymətləndirmə (imtahan və imtahanaqədərki ballar əsasında)

№	Bal	Qiymət	
		Sözlə	Hərfə
1.	91-100	əla	A
2.	81-90	çox yaxşı	B
3.	71-80	yaxşı	C
4.	61-70	kaſı	D
5.	51-60	qənaətbəxş	E
6.	50 və ondan aşağı	qeyri-kaſı	F

**X. Davranış qaydalarının pozulması:** Tələbə Universitetin daxili nizam -intizam qaydalarını pozduqda onun təqribən əsasnamədə nəzərdə tutulan qaydada tədbir görülecektir.

**X. Təqvim mövzu planı: Mühazirə 45 saat, seminar 30 saat Cəmi: 75 saat**

№	Dörslərin mövzuları	Müh	Saat	Tərix
		Məş		

	<b>Mövzu:</b> Birtərtibli adı diferensial tənliklər. Ümumi anlayışlar. Dəyişənlərə ayrılmış və ayrıla bilən tənliklər. <b>Plan:</b> 1.Diferensial tənliyin tərifi. 2.Diferensial tənliyin həndəsi izahı. 3.Dəyişənlərə ayrılmış və ayrıla bilən tənliklərin həll üsulu. <b>Mənbə:</b> [1-8]	2	2	4	
2	<b>Mövzu:</b> Bircins tənliklər. Bircins tənliklərə gətirilə bilən tənliklər. <b>Plan:</b> 1.Bircins funksiyanın tərifi 2.Bircins tənliyin həll üsulu 3.Bircins tənliyə gətirilə bilən tənliyin həll üsulu <b>Mənbə:</b> [1-6]	2	4	6	
3	<b>Mövzu:</b> Birtərtibli xətti diferensial tənlik və Bernulli tənliyi <b>Plan:</b> 1.Birtərtibli diferensial tənliyin tərifi 2.Birtərtibli diferensial tənliyin həll üsulları. 3.Nümunə misallar <b>Mənbə:</b> [1-5]	2	4	6	
4	<b>Mövzu:</b> Tam diferensiallı tənlik və İnteqrallayıcı vuruq. <b>Plan:</b> 1.Tam diferensial tənliyinin ümumi integrallının təpilması 2. İnteqrallayıcı vuruğun təpiləsi qaydası 3.Nümunə misallar <b>Mənbə:</b> [1-4]	2	4	6	
5	<b>Mövzu:</b> Diferensial tənlikdə məxsusi nöqtələr. <b>Plan:</b> 1.Məxsusi nöqtənin tərifi 2. Məxsusi nöqtənin təpiləsi qaydası <b>Mənbə:</b> [1-7]	2		2	
6	<b>Mövzu:</b> Diferensial tənlikdə məxsusi həll və onun təpiləsi qaydası <b>Plan:</b> 1.Məxsusi həllin tərifi 2. Məxsusi həllin təpiləsi qaydası 3.Nümunə misallar <b>Mənbə:</b> [1-6]	2		2	
7.	<b>Mövzu:</b> Tərəməyə nəzərən həll olunmamış birtərtibli sadə diferensial tənliklərin həlli. Ümumi halda parametr daxiletmə üsulu <b>Plan:</b> 1. Tərəməyə nəzərən həll olunmamış birtərtibli diferensial tənliyin xüsusi halları 2. Xüsusi halların həll qaydası 3.Nümunə misallar <b>Mənbə:</b> [1-6]	2	4	6	
8	<b>Mövzu:</b> Laqranj və Klero tənlikləri; <b>Plan:</b> 1.Laqranj və Klero tənliklərin ümumi həllinin təpiləsi 2.Laqranj və Klero tənliklərinin xüsusi həllərinin təpiləsi 3.Nümunə misallar <b>Mənbə:</b> [1-7]	2	2	4	

9	<b>Mövzu:</b> İnteqrallana bilən və tərtibi azaldıla bilən bəzi yüksək tərtibli diferensial tənliklər <b>Plan:</b> 1. Diferensial tənliyinin tərtibinin azaldılması üçün xüsusi halların təhlili 2. Nümunə misallar <b>Mənbə:</b> [1-8]	2	2	4
10	<b>Mövzu:</b> İki tərtibli xətti bircins və bircins olmayan diferensial tənliklər. Təriflər. <b>Plan:</b> 1. İki tərtibli xətti bircins və bircins olmayan diferensial tənliklər haqqında ümumi anlayışlar 2. İki tərtibli xətti bircins və bircins olmayan xüsusi həllər haqqında teoremlər 3. Nümunə misallar <b>Mənbə:</b> [1-9]	2	2	
11	<b>Mövzu:</b> İki tərtibli sabit əmsallı xətti bircins diferensial tənliklər. <b>Plan:</b> 1. Xətti bircins diferensial tənliyin xarakteristik tənliyin həll qaydası 2. Xarakteristik köklərinə uyğun həllərin tapılması 3. Nümunə misallar <b>Mənbə:</b> [1-8]	2	2	2
12	<b>Mövzu:</b> İki tərtibli sabit əmsallı qeyri- bircins diferensial tənliklər. <b>Plan:</b> 1. Sabit əmsallı qeyri-bircins diferensial tənliklərin tiplərinin araşdırılması 2. Sabit əmsallı qeyri-bircins diferensial tənliklərin ümumi və xüsusi həllərinin tapılması 3. Nümunə misallar <b>Mənbə:</b> [1-8]	2	4	2 6 2
13	<b>Mövzu:</b> İki tərtibli sabit əmsallı qeyri-bircins diferensial tənliklərin sabitin variasiyası üsulu həlli. <b>Plan:</b> 1. İki tərtibli sabit əmsallı qeyri-bircins diferensial tənliklərin sabitin variasiyası üsulu ilə araşdırılması. 2. İki tərtibli sabit əmsallı qeyri-bircins diferensial tənliklərin həllinə aid nümunə misallar. <b>Mənbə:</b> [1-8]	2	2	4
14	<b>Mövzu:</b> Xətti bircins sistemlər <b>Plan:</b> 1. Birtərtibli xətti bircins diferensial tənliyin qoyuluşu 2. Xətti bircins sistemin həll qaydası 3. Nümunə misallar <b>Mənbə:</b> [1-8]	2		2
15	<b>Mövzu:</b> Xətti sistemin dayanıqlığı. Sabit əmsallı xətti sistemin dayanıqlığı. Qurviç meyari. <b>Plan:</b> 1. Lyapunov və asimtotik mənada təriflər 2. Xətti sistemin dayanıqlığının araşdırılması <b>Mənbə:</b> [1-8]	2		2
<b>CƏMI</b>		30	30	60

## **Fənn üzrə tələblər:**

Fənnin tədrisinin sonunda tələbələr riyaziyyat kursundan müəyyən biliklərə malik olmalı, o cümlədən fənn haqqında fikirlərini əsaslandırmış bacarmalıdır. Diferensial tənlikdən məsələ və misal həll etmək vərdişlərinə yiyələnməlidirlər.

“Diferensial tənliklər” fənninin tədrisi zamanı tələbələrə riyaziyyatın müxtəlif bölmələrinin və praktik tətbiqini öyrədilməsi fənn üzrə qoyulan əsas tələblərdən biridir.

## **XII. Fənn üzrə təlimin nəticələri:**

- Diferensial tənliyə və tərtibinə tərif verilir
- Birtərtibli tərəməyə nəzərən həll olunmuş tənliklərə baxılır
- Diferensial tənliyin həndəsi izahı verilir
- Ümumi, xüsusi və məxsusi həllərə tərif verilir
- Koşı məsələsinin qoyuluşu və həllinin yeganəliyi izah edilir
- İlk olaraq dəyişənlərə ayrıla bilən tənliklərə tərif verilir
- Xətti tənliyə tərif verilir, bircins tənliklərə və bircins tənliklərə getirilə bilən tənliklər baxılır
- Parametr daxil etmə üsulu ilə bəzi tənliklərin həllinin tapılması qaydasına baxılır
- Sabit əmsallı bircins və bircins olmayan diferensial tənliklərin həlli qaydaları öyrədilir
- Xətti sistemin dayanıqlığının öyrənilməsi araşdırılır

## **XIII. Tələbələrin fənn haqqında fikrinin öyrənilməsi:**

## **XIV. Kollokvium sualları:**

### **I. Kollokvium sualları:**

1. Birtərtibli adı diferensial tənliklər. Ümumi anlayışlar
2. Dəyişənlərinə ayrılmış və ayrıla bilən diferensial tənliklər
3. Bircins diferensial tənliklər
4. Bircins diferensial tənliklərə getirilə bilən tənliklər
5. Birtərtibli xətti diferensial tənliklər
6. Bernulli tənliyi
7. Tam diferensiallı tənlik
8. İnteqrallayıcı vuruş
9. Diferensial tənlikdə məxsusi nöqtələr
10. Diferensial tənlikdə məxsusi həlli və onun tapılması qaydası
11. Tərəməyə nəzərən həll olunmamış birtərtibli sadə diferensial tənliklərin həlli
12. Ümumi halda parametr daxiletmə üsulu
13. Laqranj tənliyi
14. Klero tənliyi
15. İnteqrallana bilən və tərtibi azaldıla bilən bəzi yüksək tərtibli diferensial tənliklər

### **II. Kollokvium sualları :**

1. İki tərtibli xətti bircins diferensial tənliklər.Təriflər.
2. İki tərtibli xətti bircins olmayan diferensial tənliklər.Təriflər.
3. İki tərtibli sabit əmsallı xətti bircins diferensial tənliklər.
4. İkitərtibli sabit əmsallı qeyri-bircins diferensial tənliyin sağ tərəfi kvadrat üçəndli şəklində olduqda həlli
5. İkitərtibli sabit əmsallı qeyri-bircins diferensial tənliyin sağ tərəfi trigonometrik funksiya şəklində olan həlli
6. İkitərtibli sabit əmsallı qeyri-bircins diferensial tənliyin sağ tərəfi üstlü funksiya şəkilli olduqda həlli
7. İkitərtibli sabit əmsallı qeyri-bircins diferensial tənliklərin sabitin variasiyası üsulu həlli
8. Misal
9. Misal
10. Misal
11. Misal

12. Misal
13. Misal
14. Misal
15. Misal

#### XV. İmtahan sualları:

1. Birtərtibli adı diferensial tənliklər. Ümumi anlayışlar
2. Dəyişənlərinə ayrılmış və ayrıla bilən diferensial tənliklər
3. Bircins diferensial tənliklər
4. Bircins diferensial tənliklərə gətirilə bilən tənliklər
5. Birtərtibli xətti diferensial tənliklər
6. Bernulli tənliyi
7. Tam diferensiallı tənlik
8. İnteqrallayıcı vuruq
9. Diferensial tənlikdə məxsusi nöqtələr
10. Diferensial tənlikdə məxsusi həlli və onun tapılması qaydası
11. Törəməyə nəzərən həll olunmamış birtərtibli sadə diferensial tənliklərin həlli
12. Ümumi halda parametr daxiletmə üsulu
13. Laqranj tənliyi
14. Klero tənliyi
15. İnteqrallana bilən və tərtibi azaldıla bilən bəzi yüksək tərtibli diferensial tənliklər
16. İki tərtibli xətti bircins diferensial tənliklər. Təriflər.
17. İki tərtibli xətti bircins olmayan diferensial tənliklər. Təriflər.
18. İki tərtibli sabit əmsallı xətti bircins diferensial tənliklər.
19. İkitərtibli sabit əmsallı qeyri-bircins diferensial tənliyin sağ tərəfi kvadrat üçəndli şəklində olduqda həlli
20. İkitərtibli sabit əmsallı qeyri-bircins diferensial tənliyin sağ tərəfi trigonometrik funksiya şəklində olan həlli
21. İkitərtibli sabit əmsallı qeyri-bircins diferensial tənliyin sağ tərəfi üstlü funksiya şəkilli olduqda həlli
22. İkitərtibli sabit əmsallı qeyri-bircins diferensial tənliklərin sabitin variasiyası üsulu həlli
23. Xətti bircins sistemlər
24. Xətti sistemin dayanıqlığı
25. Sabit əmsallı xətti sistemin dayanıqlığı. Qurviç meyari

**"Adı diferensial tənliklər"** fənninin sillabusu 050114 - "Riyaziyyat müəllimliyi" ixtisasının tədris planı və ənn programı əsasında tərtib edilmişdir.


Syllabus «Riyaziyyat və informatika» kafedrasında müzakirə edilərək, təsdiq edilmişdir  
**(16 yanvar 2025-ci il protokol №6).**

Fənn müəllimi:



dos. N.C.Paşayev

Kafedra müdürü:



dos.N.C.Paşayev